



## SUAL VƏ CAVAB

### SƏNƏTİ

*Hamlet Isaxanlı*

*Məqalə 2011-ci il iyunun 8-də Bakıda Rəsional İnkışaf uğrunda Qادınlar Cəmtyyətinin (RİQC) üzvleri qarşısında edilən məruza əsasında hazırlanmışdır.*

Sual və cavab nezariyyəsi yoxdur. Sual və cavab elm deyil, sənətdir. Sual əsasən məlumat almaq məqsədile verilir. İnsan tez-tez dəqiq bilmədiyi məsələ ilə üzləşir, bu məsələni anlamaq, araşdırmaq isteyir, çox zaman buna məcbur olur, çünki, yaxşı anlamasa qərar qəbul etmək çətinləşir. Bilmədiyini soruşturmaq, uyğun sual verib cavab istemek - gündəlik həyatı nizamlayın bir vasitədir. Böyük təcrübənin məhsulu olan yiğcam ata sözünü yada salıram: *bilməmək ayıb deyil, soruşturmaq ayıbdır*. Şəxsi həyatda, iş aləmində, siyasetdə və elində yaxşı suallar vermek, yaxşı suallara yaxşı cavab axtarmaq mərağımızı temin etməkle yanaşı, qarşımıza çıxan məsələnin həllinə kömək edir. Doğru sual vermekdə məsələnin mahiyyətinə toxunmaq olur. Verdiyi suallara görə insanları qiymətləndirmək mümkündür...

*Sual və cavab* sözləri (elə və bağlayıcısı özü da) dilimizə ərəbcədən keçib. *Sual* əvvəzine *sorğu* da deyirlər, çox zaman da iki söz birləşib *sorğu-sual* şəkili alır, *sual* vermek əvvəzine isə danışçıda və yazılıda *soruşmaq* və ya *sormaq* şəkilləri da işlədir. *Cavab* sözləndən törenen *cavabdeh* (cavab-ərəbcə, dehfarsca), müsəyyən iş üçün məsuliyyət daşıyan, bu işə dair suallara cavab verməli olan şəxse deyilir.

Hüseyin Cavidin "Qız məktəbinde" şeiri sual-cavab sənətinin parlaq nümunəsidir. Müəllim sual verir, bu suallar şagirdin biliyini yoxlamaq üçün deyil. Bəzə müəllim sual verməklə nəyi aydınlaşdırmaq isteyir? Müəllimin suallarının mənası addım-addım açılır. İlk sual (və uyğun cavab) sadə və təbiiidir:

- *Quzum, yavrum! Adın nədir?*
- *Gülbahar.*

2-ci sual sadə deyil və azca gərginlik yaradıda biler (cavab isə rahathlı yaradır):

- *Peki, sənin anan, baban varmı?*
- *Var.*

3-cü sual cənbi tarzda müəllimin sanki inadkarlığı göstərir, qızçıqazdan ne isteyir bu müəllim?! Şagirdin cavabı yenidən sakitleşdirir:

- *Nasıl, zənginmidir baban?*
- *Əvət, zəngin, bayzadə...*

Və nəhayət 4-cü sual, müəllimin nə istədiyini aydınlaşdırın sual gelir; evvelki suallar addım-addım bu baş suala yaxınlaşdırılmış:

- *Öylə isə, geydiyin geyim neçin böylə sadə?*
- *Yoxmu sənin incilərin, altın bilarziklərin?*
- *Söylə, yavrum! Həç stixləma...*

Şagirdin cavabı mükemməldir, döyüñ açılır:

- Var, afəndim, var...lakin  
Müəlliməm hər gün söylər, onların yox qılımatı,  
Bir qızın ancaq bilgidir, təmtəzlikdər ziyənəti.

Şagirdinin cavabları müellimiñ, elbette, çox sevindirir. Kefi yüksəkən müellim məmməniyyətə bu gözəl şagirdin dünyasını öyrənməyə başlayır, uyğun suallar gelir:

- Çox doğru söz...

Bu döñyada sən in an çox sevdityin  
Kimdir, quzum, söylərmisen?

İndi şagird tam bir cavabla bu gözəl dialoqu tez bitirmek istəmir, xoş ehvali uzadır, cavab addım-addım verilir, müellimin iştirakı köməkçi suallar verməkdən ibarətdir:

- On çox sevdityim ilkin

O allah ki, yeri, gəyü, insanları xəlq eylər.

- Sonra kimlər?

- Sonra onun göndərdiyi elçilər.

Cavablar şagirdin yetişdiyi mühitin, aldığı təbiiyanın göstəriciləridir. Dialoqun sonu möhtəşəmdir, H. Cavid sevindiren və düşündürən bu cavabları üç nöqtələrlə bitirir:

- Başqa sevdikdərin nasıl, yoxmu?

- Var...

- Kimdir onlar?

- Anam, babam, müəlliməm, bir də bütün insanlar...

\* \* \*

Sual veren ifadənin və ya cümlənin sonunda sual işaretisi (?) qoyulur. İspan dilində sual cümləsinin evvelinde başaçağı 180 derece dönmüş sual işaretisi (.), axırında ise adı, bildiyimiz sual işaretisi qoyulur. Ərəbcə və ərəb yazısından istifadə edən fars, urdu kimi sağdan sola yazılın alifbalarda sual cümləsinin sonunda, yəni sol ucunda bildiyimiz sual işaretisinin sağdan sola 180 derece dönmüş şəkli (?) işlədir.

Suallar hem de xüsusi intonasiya tələb edir. Azərbaycan türkəsində (xüsusilə Bakı təhlcsində) "Altay gelir?" suali Altayın gəlməsini xəbər verən "Altay gelir" ifadəsindən yalnız vurgu ilə seçilir, həmin sualın "Altay galırmı?" şəkli ise sual amələ getirən "mi" şəkilçisi vasitəsilə verilir.

Burada sual-cavab məsələsinə qrammatik və formal məntiqi yanaşmalara xüsusi yer vermək fikrim yoxdur.

Fikri yiğcəm şəkildə, simvollar vasitəsilə ifadə etmek (notası) üçün müxtəlif sahələrdə sual işaretisi və onun digər işaretlərlə kombinasiyasından istifadə olunur. Şahmat oyunu haqqında yazılım şəhərlərdə cürcəcür şərtləşmələr var, məsələn, gedişdən sonra qoyulan sual işaretisi (?) həmin gedişin zəif olduğunu,

nu, ikiqat sual işaretisi uyğun gedişin çox zəif, kobud sehv olduğunu göstərir. Sual-nida işaretisi (?) risqlı, gribəli, amma maraqlı gedışdən, nida-sual işaretisi ise (?) diqqətəlayiq, maraqlı gedışdən xəbər verir.

Ədebiyyatda və təmumiyətə, yazıda cavab qismən və ya tam aydın olanda, həmsəbbəti öz fikrinə çəlb etmək istədikdə, bir hadisə haqqında rəy bildirmək üçün ya da demək istədiyin fikri daha güclü ifadə etmək üçün onu sual şəklində vermək əməni mövcuddur. Bu zaman bir sira hallarda qoşa sual-nida işaretisindən (?) istifadə edilir; bu qoşa simvol hem sual cümləsini, hem də hiss-həyəcanı ifadə edir. Ədebiyyatdan qısa misallar:

*Kim nə deyar bizzə olañ qeyratə?!  
Qeyratınız bəlli bütün millətə!.. (Sabir)*

*Məndən təza şeir xəber alan dost  
Bəs yazın gəlməsi şeir deyilmə?! (Hüseyn Arif)*

*Ölümcənə var ki gəlüm?!  
Birçə dəfə gəlir ölüüm  
Ölüm deyil həyatda an böyük zülm... (H.L.)*

*Sözlükzin keşiyində dura bilsək  
Hədəfləri birçə-birçə vura bilsək  
Galacayı gürünmizdə qura bilsək  
Yaşamağa nə var ki?! (H.L.)*

*Ağır oldu bu il yüküm  
Alınan dərddən büküm-büküm  
Daş, demir də bahalaşdı  
Başına hardan daş tökülmə?! (H.L.)*

\* \* \*

Növ-növ, cürcəcür suallar mövcuddur. Bəzi sual növlerini yada salıram, bu adların menası öz-özüne, adm menə çalarından aydındır - məsələn, *sadə sual*, *çətin sual*, *gözlənilməz sual*, *qəribə sual*, *axmaq sual*, *gözəl sual*, *boş sual*, *kəskin sual*, *köməkçi və ya yönəldici sual*, *əlavə sual*, *sadələvh sual*, *araqarışdırın sual*, *qızıldırıcı sual*, *atmacalı sual*... Sualların altında harfi və mecazi menalar dura bilir. Herfi menali sual birbaşa verilen, aydın sualdır, cavab çox fikirləşmək tələb etmir, çox zaman *ha* ya *yox* kimi cavab kifayət olur. Qardaşın varmı? - *Yox*; Ali təhsilin varmı? - *Ha*; Bakı şəhərində olubsanı? - *Ha*; Evinəm? - *Yox*. Cavabı adətən *ha* və *ya* *yox* ifadələri ilə verile bilən suala *qapaklı* və ya *qapaklı sonlu sual* deyilir. Birbəzə verilen aydın sualların digər qismində *ha* və *ya* *yox* deye cavab vermek olmur; məsələn, "Çay isteyirsin, ya qəhvə?" - bu aydın suala *ha*, ya *yox* cavabı yaramır, *çay* və *ya qəhvə* deye cavab vermek lazımdır. Və ya, "Neçə yaşın var?" sualına ca-

vab bir rəqəm söylemekdən ibarətdir.

Bu yerde bir ehvalat yadına düşdü. Sovetler yenidən dağlılığı, bir qrup azerbaycanlı elm adamı İstanbulda safla etmişdik. İstanbul və Boğaziçi üniversitələrindən olan həmkarlarım bize bir ziyafət təşkil etmişdilər. Sonda bize qulluq edən gənc "çay ya qahvə?" deyə məclis üzvlərinə müraciət etdi. Türkiyələr həmən öz təcəhərlərini söylədilər, azerbaycanlılar düşündülər, çoxu "nə istəyirsin ver, fərqli etməz" dedilər. Qulluq edən gənc israr etdi: "Lütfen söyleyin, çaymı ya kahvəmi?" Yənə də bir-birinə baxıb "fərqli etməz" deyənlər çox oldu. Gənc özünə saxlaya bilmədi: Efendim, ben sizin evezinizə karar kabul edeməm, lütfen nə istədiyinizi söyleyin.

İntahə-sınaq sisteminde və səsioloji sorğularda çoxşəximli cavabın malik suallardan geniş istifadə edilir, yəni, birbaşa verilmiş suala cavab üçün 3, 4,5 sayda nəzəri mömkinlik cavablardan düzgün olan birini tapmaq, doğru seçim etmək lazımlı galır.

Cavabı izah tələb edən suala *açıq* və ya *açıq sonlu sual* deyilir. Açıq sonlu suala *hə* və ya *yox* deyə cavab vermək olmur. *Gələcəyini necə görünərsən? Burra niyə gəldin?* Bezen "bilmirəm" demək də qəbul oluna bilən cavabdır. *Necə, nə cib, nə üçün, niyə* ilə verilen suallar adətən açıq sonlundur. *Necə və niyə* kimi suallara çox zaman keçmişə baxmadan cavab vermək mümkinən deyil. Yalmız açıq və ya yalmız qapalı suallar təzində qurulan səhbat maraqlaşdırıcı olur. Dalbadıl verilen qapalı suallar yorucudur, dindirmə, istintaq təsiri bağışlayır, məhkəmə və ya polis məntəqəsi ilə bənzərlik olur. Açıq sualda həmsəhbətə göstərilən maraqlaşdırma və hörmət təsiri də var, ona serbestlik, ona əzlini ifade etmək üçün meydən verilir. Qapalı və açıq sualların hər ikisini təsbiq etmək, onları müəyyən dərəcədə növbələşdirmək dialoqu canlı edir. Ümumiyyətlə, sual əvvəzlilikleri sualların tərtibində həllədici rol oynayırlar - *kim, nə, hara, hansı, nə vaxt, nə zaman, necə, neçənci, nə qədər, niyə, nə üçün, necə, nə cib, ...*

Bəzi suallar bize maraqlı gəlmir və onların cavabı haqqında düşünmürük, "boş sualdır" deyirik. "Boş sual" mənasız, yəni məntiqi cəhətdən ziddiyətli suala da deyilə biler. Şəbəlon suallar da var. Azerbaycanda tez-tez verilen suallardan: *Təzədən doğulsan nə edərdin, yənə bu sənəti seçərdinimi?*

\* \* \*

Tək suallar deyil, cavablar da növ-növdür: *düzgünsün və ya doğru cavab, səhv və ya yanlış cavab, müsbət cavab, mənfi cavab, sadə cavab, dəqiq cavab, ətraflı cavab, gözənlənməz cavab, qariba cavab, kəskin cavab, qəti cavab, layiqli cavab, gözəl*

*cavab, səmimi cavab...* Cavabın gücünü necə qiymətləndirmək olar? Cavab aydın olsa, sualın məhiyyəstinə cavab verə bilər yaxşıdır; cavabdaki beşək aydınlıq deyil, qarışıqlıq gətirse, bu yaxşı deyil; cavab xoş tonda olsa yaxşıdır. İçində xahiş olan suala keşkin "yox" demək müsahibə, sual verənə xoş gəlmir. Yapon camiyyətinə xas olan yüksək nəzakət xahiş və ya dəvəti birbaşa yox cavabi ilə redd etməyə izin vermir, əvəzində dolayı ifadələr işlənilir, məsələn, *alınmur, çətinlər, çətinlik var, çox məşğulan, vəziyyətdən asılıdır, bu barədə düşüncərəm, bəlkə də, bəlkə galən dəfə...* Suala qısa və nisbetən uzun cavab verək mətməkləndir, məsələn, *adın nədir* sualına *Altay* (çox işlənən cavab) və ya (məktəbdə öyrədildiyi kimi) *mənim adım Altaydır* kimi cavab vermək olar.

Çağdaş dövredə xas olan bir *sual-cavab* hadisəsini yada salıram. Müşterilerin, maraqlanılanların vərə biləcəyi sualların en azı bir qismini cavablarla birlikdə hazırlamaq mühüm iş sayılır. İngiliscədə buna *Frequently Asked Questions* deyirlər və bunu FAQ kimi qısaltma-abreviatura ilə işarə edirlər. Azerbaycanca *Tez-tez soruqlanan suallar* deyib, bunu TSS kimi qısaltma ilə yazmaq olar.

Suallar hansı sıradə verilmişə, cavabları da uyğun sıradə verək mətbəətə, cavab verən o alıssızları ayrıca suallar kimi təkrar edib onlara ayrı-ayrı cavab verməli, gərəkirse sonda əvvəlki kompleks suala əməmələşmiş cavab verə bilər. Məsələn, "*Celil Məmmədquluzadə*'nın və *Hüseyn Cavid*'in dili haqqında nə deyə bilərsiniz?" sualına dəqiq cavab verək üçün iki hissəyə ayırmak tövsiyədir: Celil Məmmədquluzadə'nın dili haqqında və Hüseyn Cavid'in dili haqqında. Sual verən öz sualını qarışıq dildə veribsa, cavab verən onu aydın, daha sadə ifadə edib, "*sizi ditzəni baya ditsməşəm?*" eks-sual ilə müraciət edib, sonra cavab keçərə yaxşıdır.

Bilmək və tapmaq baxımdan iki növ cavabdan söz açmaq olar - bilik vasitəsilə tapılan və təhlil, iti ağıl hesabına tapılan cavablar. *Nizami nə zaman yaşayıb-yaradıb?* - cavabı sadəcə bilmək lazımdır. *Bir sabətdə 3 alma vardı, 3 adamdan hərəsinə bir alma verdilər, sabətin içində də bir alma qaldı; bu necə oldu?* Bu, məntiqi sualdır, cavab üçün ağıl işlətmək lazımdır. Suallara *bilmirəm, əmin deyiləm, ola bilsər* kimi cavablar verile bilir, belə cavablar sorulan fakt və ya hadisə haqqında biliyin müəyyənsizliyindən doğur. Sualın cavabını dəqiq bilməyənə, bunu etiraf edib, sonra öz mülahizələrini söylemək olar.

*Susmaq* da cavab ola bilsər. *Susmaq razılıq əlamətidir* - bu, bir atalar sözüldür. Lakin, *susmaq etiraz əlaməti də ola bilsər* - terifləmək istəməyəndə

sus!

*Tərifləmək istəməsen, bacar, sus!  
Ürəksiz söz ürəkdə iz açar, sus!  
Vicdanın bir zərrə toz qonarsa,  
Ayağının altından yer qaçar, sus! (H. İ.)*

Sualedici baxış (sualedici gözler, sualedici nəzar) səssiz sual demekdir, baş ilə cavab vermek səssiz cavab demekdir. Hörmətsizlik əlaməti sayılan cavab qaytarmaq ifadəsi və ya qanun-qaydalara emel etməməyin cezası olduğunu bildiren qanun qayısında cavab vermek kimi ifadələr mövcuddur...

\* \* \*

Söhbəti çox çatın suallarla bağlamaq düzgün deyil, başlangıç sadəlik sevir. Sədə, hətta sadələvh sual bəylik mena daşıya biler. Riyaziyyat və tabiat elmləri ilə məşğul olan alimlər arasında *səfəh bir sual vera bilərsəm mi?* deyə ilk baxışdan sadələvh gərtinən sual vermek geniş yayılmışdır.

Yaxşı sual vermek qabiliyyətdir, bir sura hallarda qarma-qarışqlıqda nizam yaratmaqdır - mürəkkəb damışıçı sadeşədirib daha anlaşıqlı etmek, qaranlıq yerlərdə işıq yandırmaq, irəliləmək üçün cığır açmaqdır. Adətan, sual verənin samimiliyi suali gücləndirir. Samimi suallarla yanaşı özünü göstərmək üçün verilen suallar (belə sual veren insanlar) mövcuddur. Sualların bir qismi məlumat almaq üçün deyil, başqa məqsədə verile biler. Araqarısdırıran, fitne-fesadçı suallar da olur. Aristotel "Ritorika"da yazar: Qorqıq deyirdi ki, rəqibin ciddiliyini (çaşdırmaq məqsədilə verdiyi ciddi sualını) zarafatla, zarafatını (zarafat kimi görünen, belə de lağ məqsədi gündən sualı) ciddilikle dəf etmək lazımdır" (Aristotel, rusca: səh. 163). Amma zarafatda səh-qəli olmaq, telxəklilikdən uzaq durmaq vacibdir (N. Tusi. Əxlaqi-Nasiri). Məruzaçını (teqdimatçını) dolmaq və ya aramı qarışdırmaq məqsədi ilə verilen sualın motivini aydınlaşdırmaq və sual verəni zeifletmək üçün sualın manzuru anlamadım, bu sualı verməkde nəyi aydınlaşdırmaq isteyirsiniz? kimi qarşı sual vermek olar.

Sualı və ya bir gilmənə, fikrə, türkəhləğə sualla cavab verile biler. *Bu işi görsə bilərsənmi?* suallına manə nə olub, kimdən akıtyam kif? və ya sizə zəhmət verdim ifadəsinə Aysəbdür, o nə sözdür? kimi çoxiş-lənilən cavablar mövcuddur. Həmsöhbət ağlabat-mayan bir fikr deyəndə, ona etirazı sual cümləsi ilə bildirmek olar, məsələn: *Fikrimi görübən?*

Cavab sonəti ha-yoxla deyil, suala canlı izah, şərh, metafor və atmacalarla cavab vermeklə bağlıdır. Aşıq ədəbiyyatı canlı poetik söhbət və ya diáloqlarla, qıflıband, deyigmə, o cümlədən "Dedim-dedi" və ya "Dedi-dedi" deyigmələri ilə zəngindir.

Bu deyismələr, əsasən, sual-cavab şəklindədir.

Ləzgi Əhməd:

*O nadı ki, silinməzdə qarası?  
O nadı ki, heç tapılmaz çarası?  
Nə qədərdə yerlə göyün arası?  
Ləzgi Əhməd bu daftarı yazar hey!*

Xəsta Qasım:

*O, ürəkdə silinməzdə qarası,  
O, ölümdür heç tapılmaz çarası,  
Yüz min ildir yerlə göyün arası,  
Xəsta Qasım o daftarı pozar hey!*

Xəsta Qasım:

*O nadır ki, otuzunda cavandır?  
On beynində qocalandı, uludu?  
O nadır ki, dili ayri, sözü bir?  
O hanı döryədi içi doludu?*

Ləzgi Əhməd:

*O, aydh ki, otuzunda cavandı,  
On beynində qocalandı, uludu.  
O, qəlamdır dili ayri, sözü bir,  
Elm döryəsi hər döryadan doludu.*

Nizami Gəncəvi'nin "Xoarov və Şirin" poemasında Xorovla Ferhadın deyisməsi də sual-cavab üzərində qurulmuşdur.

Fikir bilmək, rəy bilmək, cavab almaq üçün verilən suallarla yanaşı, cavab almaq məqsədi güldəyen, cavabı məlum olan suallar da verilir. Bu sualların məqsədi diqqəti bir fakta və ya hadisəye yöneltmək, məsalənin hissi/emosional gücünü vurğulamaq, onu yadda qalan tətəkdir. Onlara *ritorik suallar* deyilir. Ritorik sualı damşaq tərzi və ya çəqirış kimi də şəh etmək olar. Ritorik sual cavab istəməsə də, sanki bir açıqlama və ya müzakirə tələb edir. *Səndən bir adam olacaqmı? Belə də uşaqları olarmı?* (bu iki sual narazılıq bildirir). *Biz bu istibdada, zillim, haqstızlığa nə qədər dözmələyik?*

Bir fikri təsdiq etmək üçün ritorik sualdan istifadə etmək olar, bu halda sual metafor xarakteri daşıyır. Məsələn,

*Allaha bizmişik nəşikdər bəndə?  
(M.P. Vaqif)  
Xəlbirlə su daşmaq mümkün dildirmi?  
Bir əlli iki qarprız tutmaq olarmı?  
Başın baynuna ağırlıqmu edir?*

Ritorik sualların bezipleri, göründüyü kimi, ittihamedici ola bilir. Ritorik sual veren şoxa çox zaman verdigi sualdan sonra bir açıklama da vermelidir. Ritorik sualin möqədi sualin içinde olsa da, bu açıklama vasitesile ritorik sualdan təsdiq şəklinde bir cavaba keçid baş verir. Birbaşa cavab istemeyan, amma şübhəni, qeyri-müleyyənliyi göstəran suallar da ola bilər. *Deyirler onun hər yerdə bir adamı var. Kim biliir?*

Mənəviyyatla bağlı bir sıra sualların cavabı yoxdur və ya birqiyatlı cavabı yoxdur (*mənəvi dilemələri*). Çünki həqiqət aydın deyil, "fərqli həqiqətlər" var. *Ibrahim peygəmberin oğlunu qurban vermek istəməsi yaxşıdır mı?* Bir sıra suallara cavab bilməden de xoşbəxt olmaq mümkündür.

\* \* \*

Sual-cavab vasitesile ince, maraqlı möqamlara toxummaq mümkündür. Üzeyir Hacıbeyov "Kənd məktəbində" (1907, "İraqəd") adlı yazısında hesab müəllimi onanəvi sual-cavab vasitesile toplama eməlini öyrədir. Əslində, müəllif demək istədiyini gözlənilməz sonluğuna miniatür şəklinə sahirdir.

*Müəllim (M) şagirdə: Atan var?*

*Şagird (Ş): Var.*

*M: Anan var? Ş: Var.*

*M: Neçə qardaşınız? Ş: Üç!*

*M: Neçə bacın var? Ş: Beş.*

*M: İndi hesab elə gör sizin küləftədə neçə adam var?*

*Ş: (bir qədər fikirdən sonra): Mirza, 11 adam var.*

*M: Neçin 11 olsun? Bu ki, on eylər?*

*Ş (utana-utana): Mirza, axı dədəmin iki arvadı var.*

İnsan kimi yaşlı sayır? Ətrafında özündən yaşlıları goren yaşlı adam nə fikirləşir? *Yaşlı adam kimdir* sualına fərqli cavablar verile bilər. Onlardan biri: *Yaşlı adam məndən ən azı 20 yaş böyük olanlardır.*

Sualı cavabı bir ahvalat, təmsil danışmaqla, misal getirməkə vermek mümkündür. Bu, cavabı maraqlı etmek istəyi ilə bağlıdır. İki misal-sual getirirəm. Birinci sual: *demokratiya monarxiyadan yaxşıdırsa, niye monarxiya tarixdə ən üzümürlü quruluş olub?* Voltaire bu barədə belə fikir yürüdü: *Yaxşı, ındı sanın vətinin üçün monarxiya, ya respublika yaxşıdır?* Bu sual dörd min ildir ki, müzakirə olunur. Vərlidən soruş, hamisi aristokratlığa ittifatlı verir, xalqdan, insanların soruş, onlar demokratiya istəyir, krallar ancaq krallığı istəyirlər. *Bəs neçə olur ki, demək olar ki, bütün dünyaya mo-*

*narxlar tərəfindən idarə olunur? Pişiyin boyundan zinqrov asmaq təklif edən siçovullardan soruş* (Voltaire. Political Writings. Cambridge University Press, 1994; p. 29). Burada La Fontaine'in *Siçovulların müşaviri / The Council of the Rats* təmsilindən səhbat gedir - *pişiyin boyundan zinqrov asaq ki, gələndə səsi egidib qaça bılık təklifi gözəl olsa da, zinqrovu pişiyin boyundan asmağı siçovullardan heç biri Əhdəsinə göttüre bilmir.*

İkinci sual: *geniş yayılmış rüyvətin qarışımı necə alıbırıq?* Bu barədə Lenin-Stalin dialoqu şəklində revayət mövcuddur:

*Lenin: Yoldaş Stalin, rüyvətin qarışımı necə alıbırıq?*

*Stalin: Yoldaş Lenin, rüyvətin qarışımı alsam, mənənə verərsiniz?!*

\* \* \*

Sual-cavab səhbatın canıdır. Qədim yunanlarda dialektika sözü ilə səhbat etmək sənətini başa düzürtür. Bu sözün kökündə dialogos (*dia*-ilə, vəsiyyəti, yolu, köməyi ilə və *logos* – danışq, səhbat) dayanır. Platon'un dialoqlarının birində (*Platon. Cratylus*) *magər sual qoyub cavab vera bilən insanı sən dialektik adlandırmırımnı?* deyilir. Dialektika - obyektiv gerçəkliliyi axtarmaq üçün səhbat və mülahizeler işlələndir. Platon'a qədər yaşayış yaranan yunan filosof və təbiətşünasları əsərlərini şeirlə yazırlar, *təbiət haqqında* başlığı ilə poema müəllifi olmuşlar. Nərslə yazmağa başlayan Heraklites'in dili çətin, atmacalı və... şairənədir. Sofistler səhbat - dialoq vasitəsilə öz təlimlərini edir, maraqlananlara dərs deyirdilər. Dialoqu ciddi şəkildə yazıya getirən Platon bu işsülla tək fəlsəfənin deyil, ədəbiyyatın da şah əsərlərini yazdı.

Platon'un müəllimi və dialoqlarının qəhrəmanı Sokrates nezdə tutduğu bir fikri həmsəhbetinə çatdırmaq, onu inandırmaq, tərsinə dilsəndirse, fikrində daşındırmaq üçün onun qarışında çoxsaylı və zəncir kimi bir-birinə bağlı suallar qoyur və həmin sualların her birinə ayrı-ayrılıqda aydın görünen cavablar almağa başlayır. Sokrates əvvəlcədən öz fikrində tutduğunu verdiyi son suala cavab olaraq həmsəhbetindən eşitmeye çalışır (və buna əsasən nail olur). Buna *Sokrates metodu* deyilir, özün-öz qarışına suallar, məsələlər qoy və özün cavab ver, məsələni həll et. Müsbəhibini sual-cavabla çəkən Sokrates, çağdaş dillə dəsək, interaktiv metoddan istifadə edirdi. Sokrates sual-cavabla, yəni dialektika ilə həqiqəti aramaq işlələrinə atası hesab olunur. Sənki heç nə bilməyen Sokratesə sənki sadələvh, səda, lakin dilsəndürticid, yönəldirici, beşən paradoksal suallar verir, onlara cavab alır. Bu, müleyyən menada, usta şahmatçının (Sokrates) ve-

ziyyeti təhlil edib, 6çüb-biçib, 6z-6zünə sual verib cavab almaqla, çoxsaylı ardıcıl gedişlər vasitəsilə ona sərfəli olan yeni vəziyyətə gəlib çıxmazı, yəni, uzaqqorənliyi ilə müqayisə oluna bilir.

Sokrates üsulu təhsil və təlimdə ciddi yer tutur. Məruzeni maraqlı suallar və onlara cavablar əsasında qurmaq, yəqin ki, ən yaxşı yanışmalardan birlidir. Məruzaçı və ya müəllim mərvəzunu dərinəndə birləşə və o, sədə, anlaşıqlı izah etmə güclüne malikə, ardıcıl qurulmuş yaxşı suallar vermekle dinleyiciləri problemi birlikdə həll etməyə davət edə bilir. O, aldığı cavabları qisaca təhlil edib, üzərində düzəliş aparıb yeni sual vermekle işi davam etdirir. Müəzziz və ya təqdimat edərkən sualların yarandığı zaman verilməsi, yoxsa sonda verilməsi məsələsini əvvəlcədən bildirmək lazımdır. Tələbə markazlı təhsil modeli Sokrates üsulunun tətbiqini əsas sayr. Müəllim mərkəzli modeldə isə əsas işi müəllimin görür, danışır, yazar, tapşırıq verir və tələbə müəlli-min dediklərini öyrənir, təkrar edir, bir sıra hallarda ezbərleyir.

Hakimin və ya psixoloğun müştərisinə lazımi suallar vermek, hər cavabdan sonra daha bir sual düşündür vermek diaqnoz qoymağa kömək edir - indi laboratoriya analizi ən plana çıxsa da, bu sual-cavab da mülhümtdür (əvvəller isə sual-cavab texnologiyası hekimlikdə mərkəzi yer tutub). Ümumiyyətə, sual verən aldığı cavabla qanc olmadıqda təkrar sual verməye, hətta eyni suala və ya onun bir az dayışmış şəklində mifraciat etməyə məcbur olur. Mehkeç sisteminde bir - biri ilə bağlı, zəncirvari suallarla yanaşı çəqdirici suallardan da istifadə edilir.

\* \* \*

Cavabı tam belli olmayan və ya müsbət cavabı şübhəli görünən məsələ haqqında *bu məsələ sual atmadañır* deyirlər. Cavabımı bilmədiyimiz suallar çoxdur. Elmde cavabsız suallar ləp çoxdur. Elm mövcud suallara cavab arxarmaqla məşğuldur. Elmi və texnoloji suallara cavab arxarmaq boşılıy-yeti irəli sparən qüvvədir. Elmi suallar sebebiyyət üzərində qurulur, hər hadisəni töredən bir səbab var, bu səbabın mifləyyən edilmesi, təbiətdə baş və-renlərin kökünü araşdırılması, qanun və qanuna-uyğunluqların təpiləsi və nəticə etibarılı, baş və-reçək hadisələri öncədən görmək - budur elm. Elmi suallar izah teüb edən *nija, nə üçün, necə* kimi suallarla başlayır. "Bütün elmlərin açarı şübhəsiz sual işarasıdır. Bütün an böyük kəşflərimizə görə *Necə* sözüne borchuyuq. Yəqin ki, həyatda mifləriklik hər şeye görə öz-özümüzdən soruşduğumuz *Niya*'dan ibarətdir" (*Honoré de Balzac*). Sualların qo-yulması çox mülhümtdür. Anton Çexovu hadisələrə mifnasibet bildirməməsəsinə görə tanqid edirdilər,

Çexov isə ədəbiyyatın əsas məsələsinin mifnasibet bildirmədən, baş verən-lərin sebebini elan etmədən ibarət olmadığını deyir, sualları, problemləri göstərməyi mifləmən seyirdi: "Suallar, problemlər qoymaq, onlara cavab vermək - problem həll etmək deyil!" (*Çexovun Savorin'a məktubu, 27 noyabr, 1888*).

Tənqidi düşüncəye malik olmaq - şablonlardan uzaq mifləmən suallar qoymaq və onlara əsaslandırılmış cavab arxarmaq deməkdir. Əsaslandırılmış cavaba etiraz etmək çətinləşir, bu cür cavab stibuta, isbatə əsaslanır. Eyni məsələ ətrafında sadəcə mül-rakkəbə müxtəlif seviyyəli suallar qoysula bilar, sadə, məlumat xarakterli, bədii-falsefi düşüncə xarakterli, xüsusi araşdırma xarakterli və s. *"Öli və Nino na sebəbdən Dağıstanə üz tutular?"* "Öli və Nino" bir məhabbat həkayəsildir, vətənpərvərlik nağmasıdır; ya avropalı-asiyalı olma fəlsəfəsi? "Öli və Nino"nın gərgək mifliliyi kimdir?

Falsefi suallar çoxdur. *Bilmək mümkündür, ya yox?* *Bilginin əldə edilməsində nə əsasdır - ağıl, yaxsa duyuğu?* *Maddi olmayan bir şey var mı?* *Var olan və var olmayan nədir?* Marksist felsefanın əsas sualı: *Materiya birincidir, yoxsa gitar?* Qədimdən beri galen və bu sualla səsleşən digər sual: *Bədən, ya ruh əsasdır?* Cavabdan asılı olaraq bu şəxsi materialist və ya idealist adlandırmırlar.

*Başlangıç olubsa, söylə, o nadir,  
Öncə kainatdır, ya düşüncədir?  
Məhdud ağlomuzla əbədiyyəti  
Dərk edə bilmirik, iş çox incədir. (H.I.)*

Heyatımız suallarla doludur, cavablarla deyil. *Heyat* sözünün özü suallara yol açır. *Heyat nadir?* *Heyatın mənası nadır?* Heyatın mənası haqqında suali bəziləri menasız sual sayırlar. Cavab belkə də var, amma biz onu bilmirik, mifləkündür ki, heç zaman bilməyəcəyik. Belkə hayatın bir mənası da budur, bilməməzlilikdir. Digər insanlar üçün *Heyatın mənası nadir?* suallının cavabı eله bu suala cavab arxarmaqdən ibarətdir. Suallar tam azadlıq var, xəyalə güc vermək mifləkündür, cavabı isə seçmək lazımdır, ya bir doğru cavab var, ya cavab mifləyyən deyil, hər halda cavab əsasən "rasional", "ağlabatan!" olur. Heyatın mənası bəziləri üçün tanrıları dərk etmek, digərləri üçün xoşbəxtlik, xoşbəxt olmağa çalışmaqdır (*Aristotel. Nicomachen Ethics, Book I, 7-13*).

Xoşbəxtlik fikrindən doğan təbii sual: *Xoşbəxtliyi-hayatın mənasını nədə görürlük?* *İnsan hayatdan nə istəyir?*

Nədir bu sualın cavabı? *Təhlükəsiz xoş hayat sürmek mi?* *Var-dövlət sahibi olmaqmı?* *Yaxşı ailə, öv-*

*İadolar olmasımı? Yaxşı dostların olmasımı? Ruhun varlığımdı? Həyat tərzimi? Altrützmmi? Maddi təminatmı? Güc, əzadlıq, uğur, şöhrət, hakimiyət, istedad, sağlamlıq, gəzəllik, sevgi və ya ədalət mi? ... Hayatının mənası yoxdur, boşluqdur demək hayatın mənasını çatışmayan şeydə görməkdir. Əslində isə həyatı özümüz mənəli edirik, həyatımızı özümüz mənə ilə doldururuq.*

Ədəbiyyat və inceşənət tarixi, humanitar və sosial elmlər mübahisə doğuran suallarla doludur. Felsefə elmin məşğul olmadığı (və elmi yolla həll edilməyən) suallar və onlara müxtalif cavablar küllişidir.

Məşhur sualların ikisini yada salıram. Hamlet suali: *To be or not to be? That is the Question.* Bu məşhur ifadə, yəni, Hamlet'in məşhur monoloqu-nun başlangıcı Azərbaycan dilinə intixəlif cürtəcümə oluna bilar; məsələn, *Var olmaq, ya yoxsa çıxmamaq? - budur sual, budur məsələ.* Nedir bu Hamlet problemi? (İngiliscədəki *Question* sözü Azərbaycan dilində *sual, məsələ* və ya *problem* mənası verə bilir). Hamlet seçim qarşısındadır - atasının xəyaləti doğru söylemişə, yəni Hamlet'in atası kral qardaşı tərəfindən əldidürhəmlişsə, intiqam almaq lazımdır, amma, bu doğrudanın belə olmuşdur? Hamlet'in ədalət hissi onu təsəlik qərar verməkden çıxındır. Yəni, Hamlet'in təeddildi qətiyyətsizlikdən deyil, adil olmaq hissindən doğur. Digər məsələ - *Homer suali* və ya *Homer problemi* nedir? - Bu, Homer'in şəxsiyyəti, *Iliada* və *Odisseya*'nın eyni müəllif tərəfindən yazılıb-yazılmaması problemidir.

\* \* \*

Ədəbiyyatda, xüsusiilə poeziyada suallar çox mühüm rol oynayır. Şikayet və ya qınaməq, fəliyi, dostu, sevgilini, dünyamı sorğu-suala çekmek şairlərin sevimli işlərindən biridir:

*Manı candan usandırdı,  
cəfadan yar usanmazmı?  
Fəlakər yandı ahimdən,  
muradım şəm'i yanmazmı?* (M. Füzuli)

Ümumiyyətlə, poeziyada suallar qoymaq diqqətəlayiq bir üslubdur. Fikri sual şəklində vermek onu gücləndirir, vurguları artırır, ona mələyyen çalar və orijinallıq vere bilir. Şərhsiz verilən aşağıdakı şeir parçaları (H.İ.) forma etibarılı sualların sparıcı giləci üzərində yaranmışdır.

*Çoxu nə istəyir? - Can rəhatlığı!  
Bəs bayqaları nə? - Səz əzadlığı!  
Bəs sevgi? Onsuz puç deyilmə hayat?  
Fəlakət deyilmə sevgi qılığı?!*  
\* \* \*

*Yer nədir? - Altında qaynayan vulkan  
Göy nədir? - Üstümə çəkilən yorğan  
Yer, göy arasında ömür sürürəm  
Ömür nədir? - Sevinc üstəgəl fəğan.*  
\* \* \*

*Ürək vurarmı qansız?!  
Eşq yaşarmı gümənsiz?!  
Sevgiyə siğın, ay qız,  
Gəmi yoxdur lımansız...  
\* \* \**

*Günəş aya baxmasa  
Ay yera nər saçarmsı?  
Qoşa qanad taxmasa  
Quşlar şəvqiz uçarmsı?  
\* \* \**

*Yolları örtidünmü dumanlı pərdə?  
Təmiz hava qalmadınu gəylərdə?  
Daha yoxmu sizi sevən bu yerdə?  
Küsdüñizmū qadir haqdan, durnalar?  
\* \* \**

*Baxıqların nə məhzun...  
Keçmişəm baxırsan,  
Sabahını görürsən, ay ana?  
Cənsiz barmaqlarınla  
Fikir-zikir tellərindən  
Nə höriürsen, ay ana?  
De, baxırsan hayana?  
De, gözlərin yol çəkir  
nə üzün?  
Baxıqların nə məhzun?  
\* \* \**

*Birinci hansı baxtəvar daddı  
Güllərin bihuş edən ətrini?  
Güla nəfəs verənmə yaratdı  
Bəşəri içindən yeyən kını?  
İfadə caiz isə  
Kim belə qüdrət veribdir iblisə?*  
\* \* \*

*Təzə bir eşq, təzə arzu, intizar  
Qalbinə yamanca tutubdur qərar.  
Bilmərim başına nələr gələcək?!  
Nə bilm, bəlkə də baxıtm güləcək?!  
Bəlkə çin olacaq dadlı yuxular?!  
Eh! Arzudan dadlı dünyada nə var?!*

(H.İ.)